

Azerbaycan milli təhsili-nin inkişafında öz yeri - mövqeyi olan şəxsiyyətlərdən biri de F.Köçərlidir. Onun bize zəngin irsi gəlmışdır: Zaqqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan söbəsini bitirəndən sonra ədəbi və pedaqoji yaradıcılığı mövzu və məzmunca genişlənir, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi" fundamental əsərini qələmə alır, pedaqoji fəaliyyətini davam etdirir, "Şərqi-rus" qəzetində və "Molla Nəsrəddin" jurnalında bilavasitə publisist məqalələri işləq üzü görür. Habelə, klassik irlimizin tədqiqiile məşğul olur.

F.Köçərlinin ədəbi-pedaqoji irsile çağdaş alimlərimiz araşdırımlar aparmışlar. Mir Celal, Kamal Talibzadə, Əhməd Seyidov, Camal Əhmedov, Bekir Nəbiyev və başqalarının adını çəke bilerik. Onlar hələ Sovet dönenində F.Köçərlinin irlisine obyektiv yanaşmış, ideolog-

dərs dediyi tələbələrlə birgə uzaq Qoriden Tiflisə gəlmiş, Seminariyasının keçmiş tələbesi Üzeyirbəy Hacıbəyovun musiqi əsərlərinə ibarət konsertdə iştirak etmişdir. Bu tarixi faktı da unutmamalıq ki, F.Köçərli mənəvi təhrikilərə gələcəyin dahi şairi Səməd Vurğunun - Vəkilovun Seminariyaya qəbuluna icazə vermiş, "lət basmış uşaq" isə etimadi doğruldaraq uğurla imtahan vermişdir. Əhməd Seyidov (o, mənim elmi rəhbərim idi, tələbəsi olmuşam) səhəbələrində həmişə öz müəllimini sevgiyle xatırlamışdır. Və deyirdi ki, Firidun bəyən yəzəndə özündən asılı olmadan seminariyalı illərə qayıdır. Onun qəmeti, səsi, bize yanaşma tərzini nəzərimde canlanır...

Bir gün Əhməd müəllim xəstəhal idi, onu yoluxmağa getmişdik. Öten günlərə qayıtmışdı, gözləri arabır yol çekirdi. Söz Firidun bəyən düşdü, köks övdürdü: - Kaş Firidun bəy Köçərlər haqqında yazdığını nəşrini görəydim. - Gileyəndi. Əlbətə, məyus olmamaq mümkin süzdü. Talehim elə getirdi, mən

psixologiya elmlərini mükəmməl bilmış, təcrubi savada malik olmuşdur və eyni zamanda: "O, çar məmurlarının Rusiyada azlıqda olan başqa xalqlara qarşı yürüdükləri çirkin ruslaşdırma və xristianlaşdırma siyasetini keşkin təqid edir, onun ağır siyasi və pedaqoji neticələrini göstərmək bərabər, belə bir siyasetin rus xalqın özünə böyük ziyan vurdunu xüsusi göstərir".

F.Köçərlinin xidmətləri sırasında "İcbari təhsil ideyası"nın tərefdarı olması xüsusi haldır və böyük pedaqoq yazılmışdır: "Buna görə təxire salmadan xalq üçün maarifə yol açmaq zəruridir. Ümumi icbari təlimi həyata keçirmək, ümumtəhsil və ixtisas veren tədris müəssisələri təsis etmək, ruhani və müəllimlər seminariaları, akademiyalar və darülfünələr açmaq, xalqa mülki, söz və mətbuat azadlığı vermək, nəqliyyatı yaxşılaşdırmaq, ticarəti və dövlət senayesini yükseltmək, qadınlar üçün tədris müəssisələri açmaq yolu ilə onların vəziyyətini yaxşılaşdırmaq lazımdır..."

planındaki nöqsanları, sehvleri Kōçərli tərefindən qeyd olunmasını göstərir və belə bir müqayisə aparır: 1880-ci ildə tərtib edilmiş 1905-ci ildəkində ele bir fərq yoxdur: "Yeni tədris planının bəzi yələri eynilə köhnə tədris planından köçürülmüşdür. Halbuki Rusiyanın həyatından bu müddət ərzində ciddi təbəddülətlər emələ gəlmişdir. Rusiyanın əhalinin təxminən yarısını qeyri-ruslar təşkil etdiyi halda, onların məktəb işinə bu cür münasibəti əzarzman mürtece siyasetindən irəli gəlirdi". Bu baxışdan Ə.Seyidov F.Köçərlinin fikirlərini məqbul sayır. Və əsası da ondadır ki. - Ə.Seyidov yazır: - 1880 və 1905-ci illərin tədris planları və proqramları üzrə qeyri-rusların xalq məktəblərinin tədris məşğələlərinin əsasına ana dili qoyulmuşdur, onun elmi və praktik tərefləri əsaslandırılmışdır: F.Köçərlər təklifini əsaslandırmış və təklif etmişdir ki, uşaqların tərkibi yalnız müsəlmanlardan ibarət olan məktəblərde rusca savad təlimi birinci tədris ilinin ikinci yarısından deyil,



■ Allahverdi Eminov

Firidun bəy Köçərli Əhməd Seyidovun tədqiqatında

yaya təslim olmamışlar.

Biz bu məqalədə F.Köçərlinin pedaqoji irlisinin araşdırılmasında xüsusi xidməti olmuş eməkdar elm xadimi, Zaqqafqaziya Məüllimlər Seminariyasının Azərbaycan söbəsini bitirəndən sonra ədəbi və pedaqoji yaradıcılığı mövzu və məzmunca genişlənir, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi" fundamental əsərini qələmə alır, pedaqoji fəaliyyətini davam etdirir, "Şərqi-rus" qəzetində və "Molla Nəsrəddin" jurnalında bilavasitə publisist məqalələri işləq üzü görür. Habelə, klassik irlimizin tədqiqiile məşğul olur.

Azərbaycan pedaqoji fikir tariximizi milli və dünyəvi kontekstde tədqiq etmiş, çoxcildlik "Pedaqogika tarixi" əsərlərini ortaya qoymuşdur. Böyük pedaqoji məktəb yaratmış və davam etmekdədir. Hüseyin Əhmədov, Həsən Bayramoğlu, Ferrux Rüstəmov, İramın İsayev və digər tələbələri Ə.Seyidovun irlisini davam etdirirler. Professor Əhməd Seyidov F.Köçərli irlisine təsadüfən qayıtmamışdır və onun mənəvi-rəhi mənbələri mövcuddur. Birincisi, o, F.Köçərlinin Qori Müəllimlər Seminariyasında tələbesi olmuşdur. Firidun bəyin şəxsiyyəti: istədadi, vətənpərvərliyi, pedaqoqluğu və s. gənc Əhməd Seyidovun diqqətini özüne çekmişdir. İkincisi, F.Köçərlinin Çar dövrünə baxmayaraq həm ədəbi-nəzəri, həm də pedaqoji-metodiki əsərlərində milli zəmində, cəsarətə öz Mənini qorumasıdır, xalqın zəngin məneviyyatını və istedadını nəzəre almışdır. Üçüncüsü, alim olaraq, ali məktəb dərslikləri müəllifi kimi Firidun bəyin pedaqoji görüşlərini tematikası seçməsidir. Bir fakt kifayətdir ki, Ə.Seyidov öten əsrin 60-ci illərində öz müəllimi, görkəmli ziyanlı F.Köçərlinin pedaqoji fəaliyyəti haqqında "Sovetskaya pedaqogika" jurnalında (1964, № 5) "Pedaqoqieskie vzglyadi F.Köçerli" məqaləsini çap etdirmiş, XX əsr Azərbaycan mənəviyinin nəzəri əsaslarının yaradıcılarından biri adlandırmışdır. Ə.Seyidov məqaləsində F.Köçərliyi ürəyi atəşli, dediyi fənnin nəzəri əsərlərini böyük məhəbbətə sevən bir müəllim kimi də qiymətləndirmişdir.

Yeri gelmişkən deməliyik, böyük alim-pedaqoq "Kaspı" qəzeti (1914, № 86) yazdığını görə o,

"Maarif" Dövlət Nəşriyyatına baş direktor təyin edildim (1984-1992). Oğlu, mənim unudulmaz müəllimim, professor, merhum Fikrət Seyidovla görüşdüm. Ə.Seyidovun çap olunmamış əsərlərinə nəşriyyata təqdim etməsini xahiş etdim, bir şərtle, F.Köçərli haqqında əsərini de... Men geniş müqəddəmə ilə professor Əhməd Seyidovun "Azərbaycan pedaqoji fikrin inkişaf tarixində" monoqrafiyasının nəşrine (Bakı, 1987. 300 səhifə) nail oldum. Men eyni zamanda müəllimimin arzusunu yerine yetirdim...

TARİXDƏN QAÇMAQ OLUR...

Əhməd Seyidov Firidun bəy Köçərlinin pedaqoji irlisine (fəaliyyətine) layiqli qiymət vermişdir: Seminariyadakı fəaliyyəti, publitsistikası, dünyagörüşü, dini baxışları, yeni əlifba haqqında fikirləri, köhne məktəbə aid müləhizələri, dərslikləri və sir ümde məsələlər geniş istiqamətde təhlil cəlb olunmuşdur. Müəllif önce, mənbələrə istinad etmişdir. Xatırladım ki, Əhməd müəllim ərəb və fars dillerini mükəmməl bilirdi; ona görə de birbaşa arxivə üz tutmuşdu. F.Köçərlinin "Müsəlman qadınları keçmişdə" məqaləsi üzerinde ayrıca dayanmış və yazılmışdır ki, F.Köçərli tarixin sehifələrindən bəzi qadınların adını çəkir, onların öz ailələrindəki və cəmiyyətdəki təqdimətiylə rəftərələrini, davranışlarını nümunə göstərir. Eyni zamanda Şərqi müsəlman qadınlarının bir çox natiqlərin, alımların, şairlərin, daha digər görkəmli qadınların böyük - hüsüs-rəğbətlə adlarını göstərir".

Bu iqtibasdan görünür tki, Firidun bəy çarın təqlin etdiyi kimi - müsəlman qadınları savadsız olublar - cəfəngiyat fikrini tekzib edir və ərəb xəlifesi Harun Əl-Rəşidin arvadı Zübeyde Ümmi Cəfərin de gözel şeirlər yazdığını misal getirir.

Ə.Seyidov F.Köçərlinin irlisine əsaslanaraq yazır ki, Firidun bəy məqalələrində dövrün siyasi hadisələrini diqqətle izləmiş, onunla ciddi maraqlanmış, pedaqogika və

Professor Əhməd Seyidov F.Köçərliyən yazarkən ustادın "xalq məktəbləri"nin sayının çoxalması ideyasına münasibətini bildirir və vaxtında bu məsələnin mətbuatda qaldırılmasının ele də asan olmadığını vurğulayır. Ve yazır: "F.Köçərli gözəl dərk edir ki, məktəbin, tərbiye işinin əsas canını yaxşı xalq müəllimi təşkil edir; əsil xalq müəllimi yaxşı hazırlıqdan başqa, bir də xalqına fədakarlıqla xidmət arzusu ilə dolu olmalıdır. Xalqın mənəfətini hər şeydən üstün tutmalıdır. Beləliklə, pedaqoq məktəbin gücləndirilməsini ümumi halda deyil, onu hazırlıqlı müəllimlər təmin etmək, bu müəllimlərə lazımi şərait yaratmaq kimi konkret vəzifələrin həlli ilə bağlayır, tərəq-qipərər şəxsləri xalq məktəblərini bu cəhətdən gücləndirməye çağırır".

F.Köçərlinin ictimai və ədəbi görüşləri təbii ki, ziddiyyətsiz keçməmişdir. Qarışq bir zaman kəsiyində, hansı ki, böyük pedaqoq yoxsun və varlı məsələsini qoymuşdu - birmənəli qarşılanmamışdı: dünyagörüşündə ekslikləri görməyə, ədəbi fikirlərindəki metodologiyasında eklektizmi, sinifiliyi axtarışları. Əhməd Seyidov və Bekir Nəbiyev istisna deyildir. Professor Ə.Seyidov yazmışdır: "Köçərli cəmiyyətin yoxsun və varillara parçalanmasını görür, birinciləri müdafiə, ikinciləri ise təqid edirdi. O, bəzən ictimai və dövlət quruluşunun təqidindən belə çekinmirdi". Mərhum professor Sovetin ideoloji qaynarlığında başqa cür yanaşa bilməzdi.

F.Köçərlinin fəaliyyətinin qaynaqları Qori Müəllimlər Seminariyasında və Qazax Müəllimlər Seminariyasında başlanmışdır. Tərtib etdiyi dərsliklər, elmi-metodiki kitablar, müəllimlər üçün yazdığı məqalələr fikrimizin təsdiqididir. O, 1905-ci ildə qeyri-rus xalqlarının ibtidai məktəblərinin tədris planına aid "Yeni tədris planı" məqaləsini nəşr etdirir. Ə.Seyidov bu təşəbbüs yüksək qiymətləndirir, tədris

ikinci tədris ilinin əvvəlində başlanmalıdır. İşin bu cür təşkili müəllimlik zəhmetini əsaslı surətdə yungişdirir və daha mühüm olan ana dilini daha əsaslı öyrənmə üçün şagirdlərə imkan yaradır.

F.Köçərli dövründə görkəmli pedaqoqları azıqları dərsliklərə - hansı ki, müellifləri C.Şirvanski, A.O.Cərruyayevski, A.Şaiq idilər - öz tələblərini vermişdir. Xüsusi, ədəbi mətnlərin seçilməsini irəli sürmüştür. Eyni zamanda qeyd edir ki, "uşaq dərsliyini hər kəs ya da bilməz" - etirafıdır...


Ə.Seyidov F.Köçərlinin fikirlərini istinad edərək vurğulayır: "F.Köçərli uşaq dərsliyinə aşağıdakı tələbləri aydın verir: dərslik ideyaca yüksək səviyyədə olmalı və oraya material hər cəhətdən diqqətli seçilməli: əyanlılıq, sistematiklik, ardıcılıq, yaşa müvafiqlik və başqa didaktik prinsiplər, qaydalar gözənlənməli, sadə, obraklı, ifade dürüstlüyü, əsləb aydınlığı və s. nəzəre alınmalıdır".

F.Köçərlilə A.Şaiqin yaradıcı münasibətləri, əməkdaşlığı sıx olmuşdur. Məktublaşmışlar da. A.Şaiqin "Ana dili"ndən tərtib etdiyi proqramı bəyənmiş, "Gülzər" adlı dərs kitabı (1912) haqqında Abdulla Şaiqə bir məktub üvanlamışdır. Məktubunda yazır: "Telim kitabı qayırmaq... çox mühüm və çətin emrdir, onu yazmaqda artıq ehtiyat və diqqət lazımdır" (F.Köçərlinin məktubları, "Azərbaycan" jurnalı, № 6, 1917). Firidun bəy "Gülzər" dərsliyinə öz tövsiyəsini vermiş və göstərmüşdir ki, "Gülzər" "əcələ" (tələsik - A.E.) tərtib olunmuş, xrestomatiya (müntxəbat - A.E.) çox tələsik düzülmüşdür. "Gülzər"da telim və tədrisə layiq melumat çoxdur - təqdir etməyi unutmamışdır. Və: "Balalara hədiyyə" kitabını yazarken, A.O.Cərruyayevskinin "Vətən dili" dərsliyinin ikinci nəşrini hazırlayarkən özünün də eləveləri olmuşdur. Bunlar xalq həyatından topladığı, rus yazıçılarının əsərlərindən etdiyi tərcümə materialları idi.

Davamı səhifə 20-de

FIRIDUN BEY KÖÇƏRLİ

19



Köçerlinin 150 illiyi münasibəti ilə hazırlanmış sərgi

Əvvəli sahifə 19-da

Ə.Seyidov göstərir ki, Firidun bəy bu proseslərde pedaqogikanın, psixologianın, didaktikanın mühüm tələblərinə, onun principle-rine, qaydalarına, uşaqların yaş xüsusiyyətlərinə, eyaniliyə, ardıcılılıq, elmiliyə, dilinə, yaxından uzağa, sadəcə mürəkkəbə və bu kimi başqa qaydalara dəqiq riyat etməyə çalışmış və təqdirəlayiq nümunə göstərmişdir. Professor dəvam edir: "Dərslik tətibində yenilik, material zenginliyi və yiğcamlıq, ardıcılılıq, sistematiplik, bu kimi tələbləri məşhur "Azerbaycan ədəbiyyatı tarixi materialları"nda da esas götürməş və hətta həyata keçirməyə çalışmışdır".

F.Köçerli pedaqogikanın nəzəriyəsini dərindən mənimsemışdır. Bu, o zaman üçün elə də asan səriştə deyildi. Belə ki, bu hərəkəfliyi və genişliyi o, 1904-cü ilde "Kaspi" qəzetində dərc olunmuş "Təlimin təbii üsulu haqqında" məqaləsində şərh etmişdir. Vətənpərvər pedaqoq rus F.Levitskinin "Şagirdlərə (qeyri-rus olmayan şagirdlər nəzərdə tutulur - redaksiya) rus dilini öyrənmək üçün dərsler kitabi və buna izahatı keskin təqnid edir - bu, azdır - ifşa tutur - siyasi, elmi-pedaqoji cəhətdən zərərlə olduğunu göstərir. Bəzi detalları xatırladıq: Gözə çarpan nöqsan materialların düzülüşündəki sistemsiqlik və dərsler arasındaki əlaqəsizlikdir. Bir dərsdə təlim eşyalarından, o dərsdə otağın hissələrindən danışılır, üçüncü dərsdə eşyaların müxtəlif vəziyyətləri haqqında anlaysıq verilir. Burada birinci yerde ya eyni cins eşyaların adlarını, yaxud keyfiyyətini, endəzə və şəklini ifadə eden sözler verilir.

F.Köçerlinin ırsını təhlil edən Ə.Seyidov pedaqoqun təbiye nəzəriyəsinə aid müləhizələrinə də toxunmuşdur. Xüsusilə, "İrəvan vilayətinin xalq məktəblerinin müəllimləri cənablarına müraciət" (1905) məqaləsi üzərində dayanır

və vilayətin xalq məktəblerinin direktoru F.A.Smirnovun mətbuatda dərc olunmuş müraciətinə cavab olaraq qələmə alınmışdır. Məqalədə yeri gəlmışken təbiyəye aid öz fikirlərini ireli sürmüştür: Könüllü şəkildə öz fəaliyyəti üçün pedaqoji sahəni seçmiş hər bir xalq müəlli-mi ağıl, bilik və eməkseverlikdən başqa, uşaq haqqında qayğı və məhəbbətə dolu qəlbə malik olmalıdır.

Haşıye çıxaq ki, 110 ili tamam olan bu məqalədə F.Köçerlinin ürək atışile toxunduğu problem: müəllim şəxsiyyətine, onun cirpan qəlbine, peşəsinə dərin hörmət hissi bu gün daha çox aktuallaşdırır. Valideynlər öz balalarını məhz müəllimlərə etibar edirlər, tələlərinin sonunu onlara dərs deyənlərdən umurlar!

F.Köçerli yazır ki, müəllim uşaqla səmimi rəftarı və davranışını ilə azad həyatın və təbətinin ağışından ürək sixintili və kədərlə sinfə daxil olan uşağın bu vahiməsinin əsəssiz olduğuna inandırılmışdır. Şagirdin məktəbdən aldığı ilk təsir müəllimlə olan birinci görüş xoş, həzin olmalı, əslində uşaq üçün bir bayrama çevrilimalıdır...

Böyük pedaqoq, ədəbiyyatçı Firidun bəy öz sözünü nece də obrazlı demişdir! Ə.Seyidov bu məsələye toxunarken qeyd edir ki, F.Köçerlinin təbiyəye münasibəti tam peşəkar xarakter daşıyır və bu günün təbiye metodu və principle-rini səsləşir. Ümumiyyətdən olساq, aşağıdakı müdəddələri əsas hesab edir: Təbiye mürəkkəb prosesdir. Təbiyəçi xalq qarşısında öhdəsinə böyük və mesuliyyətli vəzife görür. Xalq ona en qiymətli servəti olan uşaqlarının təbiyəsini tapşırır. Ə.Seyidov yanaşmasında F.Köçerlinin "Təbiyənin amilləri" başlıqlı əlyazmasına da müraciət etmişdir.

F.Köçerli təbiyəye aid xeyli sayıda məqalələr yazılmışdır və ardıcıl bu mövzu ilə maraqlanılmışdır. Məsələn: "Novoye obozreniye" qə-

zəndə "Müsəlmanlarda uşaq təbiyəsinin vəziyyətinə dair", "A.O.Çernayayevskinin xatirəsi", "Məsiyətimizə dair" və sair məqalələrində xarakterik fikirlərini söyləmiş və əsaslandırmışdır.

Haşıye çıxaq: Dahi pedaqoq həssas qəlb sahibiydi. Ona qarşı hörməti və qayğınu unutmamışdı. Azərbaycan övladlarının QMS-də təhsil almasında müstəsna xidməti olan Aleksey Çernayayevskinin F.Köçerli üzərində də qayğısı az olmamışdır; onu Seminariyaya getirmiş və dərs demişdir. Tələbəsi də öz növbəsində unudulmaz müəlliminin xatirəsini əziz tutmuş və iki məqale yazmışdır: "A.O.Çernayayevski" - ikinci məqaləsidir. Nece ki, Əhməd Seyidov öz müəllimi haqqında fundamental əser yazılmışdır. Bu sətirlərin müəllifi de borclu qalmamış, "Əhməd Seyidov fenomeni" kitabını qələmə almışdır.

F.Köçerli müəllim hazırlığı problemlərini daima diqqətində saxlamışdır. 1895-ci ildən 1918-ci ilədək Qori Zaqqafqazi Müəllimlər Seminariyasında müəllim, 1918-1920-ci illerdə Qazax Darülmüelliminin direktoru vəzifəsində şərafə işləmişdir. Pedaqogika və psixologiyani tədris etmişdir.

Müəllim hazırlığı haqqında "Zaqafqaziya seminariyası", "Tiflisdə müsəlman ruhani seminariyası", "Müsəlmanların ehtiyacı haqqında məsələye dair" və sair məqalələrində məsələni qaldırmışdır. Ümumiyyətə, F.Köçerli ruhani seminariyasının açılmasının tərəfdarı olmuş, adı çəkilən məqalədə bu ideyasını əsaslandırmışdır. "Kafkazskiy Kray" qəzetində çap etdirildiyi bir məqaləsində öz ruhanilərimizin maarifçilik fəaliyyətini alqışlayır. Təsadüfi deyil ki, dahi pedaqoq maarifçilik görüşlərində milliyyətin tərəfdarı kimi ardıcıl olmuşdur. Azərbaycan Müəllimlərinin I qurultayında (28 avqust, 1906) "İrşad" qəzetinə yazdığı məqaləsində bu ideyasını ifadə etmişdir.

Böyük ziyalı, ədəbiyyatşunas, pedaqoq, maarifçi Firidun bəy Köçerli haqqında çox yazılmış, yazılıcaqdır. Onun zəngin və hərtərəfli irsi daima diqqətde olacaqdır. Onun tələbəsi və layiqli davamçısı, professor Əhməd Seyidov da yüksək səviyyəli əsərini həle 60-cı illərdə, ilk dəfə qələmə almışdır. Bunu nəyi zamanda öz sələfinin xatirəsini uca tutmuşdur.

Maraqlı bir faktla qarşılaşdım; onun arxivindən oğlu, professor Fikrət Seyidov əlyazmanı nəşriyata getirərkən saralmış bir vərəqini mənə göstərdi və dedi: - Atəmin əski əlfiba ilə yazılmış Abbas Səhəhetin şeiridir. A.Səhəhet Firidun bəyi sağ ikən nurlu simaya həsr etmişdir. Buyurun.

Mən şeirin üzünü gördüm, orijinalını Fikrət müəllime qaytardım. Abdulla Şaiqin "Gülzər" dərsliyində nəşr olunmuş o şeirelə məqaləmi bitirirəm. Qoy, hər iki milli ziyalımızın ruhu şad olsun:

Yazmisan təzə nə şeydir? - deyə sordun mendən,

Ruhimin tarına mizrabzən olun, qardaş!

Sabir ilə belə məktubu çox alıdığ səndən,

Hər nə yaxşıqsa, ona bani sən oldun, qardaş!

Hər zaman Nasehü Tərrahi ilə Sabir, bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.

Birimiz mərsiyyəkuluqda böyük şair idik,

Birimiz sağərə mail, birimiz canənə.

Birimiz həcvdə Yəğmə kimi çox mahir idik,

Laübali keçinirdi günümüz rindənə.

O pərişan yuxudan sən bizi bider etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin...